

HƏMİDƏ SEYİDOVA

AMEA Naxçıvan Bölümü

E-mail: hemide_seyidova@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞAHBUZ RAYONUNDA
YAYILAN KSİLOTROF GÖBƏLKƏKLƏR

Ksilotrof göbəlkələrin növ tərkibi müxtəlif ekoloji amillərdən – substratdan (*müxtəlif ağac cinsləri*), oduncağın fiziki-kimyavi xüsusiyyətlərindən, parçalanma fazalarından, nömliyindən, bir sənəd mühitindən bir sənə abio-biotik faktorlarından asılıdır. Şahbur rayonundakı ksilotroflara əsasən 6 aparıcı fasilənin – *Psathyrellaceae* Vilgals, *Moncalvo & Redhead*, *Polyporaceae Fr.ex Corda*, *Pluteaceae Kotl. & Pouzar*, *Pleurotaceae Kuhner*, *Strophariaceae Singer et AH Sm.* və *Mycenaceae Overeem* nümayəndələrindən rast gəlinir. Aparılan tədqiqatlar zamanı arzadı *Volvariella Spieg.*, *Pleurotus (Fr.) P.Kumm.*, *Hypholoma (Fr.) P.Kumm.*, *Pholiota (Fr.) P.Kumm.*, *Xeromphalina Kuehner & Maire*, *Mycena (Pers.) Roussel*, *Schizophyllum Armillaria (Fr.) Stauda*, *Tuberaria (G.Sm.) Gillet*, *Psathyrella (Fr.) Quel*, *Coprinellus P.Karst.*, *Flammulina P.Karst.*, *Lentinus Fr.* və *Polyporus Fr.* cinslərindən aid 22 növ ksilotrof göbəlkələr aşkar edilmişdir. Bunlar da əsasən enliyarpaqlı meşələrdə yayılırlar pald, vələs, görür və s. ağac cinslərinin oduncağından inkişaf edərək müxtəlif çürütmələr əmələ gətirirlər.

Ağar sözlər: *ksilotrof göbəlkələr*, *fəsilə*, *cins*, *növ*, *ekoloji qruplar*, *meşa ekosistemi*, *oduncaq*.

Papaqlı göbəlkələrin təbiətdə geniş yayılması onların qidalandırıcı mühiti-substrati seçməkdə böyük imkanlara malik olması ilə əlaqədardır. Yaşadığı substrati artırması hesabına inkişaf edən göbəlkələr senozda öz əsas funksiyalarını yerinə yetirmiş olurlar. Biosenzozda göbəlkələrin trofik və konsortiv əlaqələri adətən onların ekoloji xüsusiyyətlərini müəyyən edir. Müəyyən substratlara uyğunlaşan və ya bitkilərlə simbiotik əlaqəsənəsi olan bu göbəlkələri mikoloqlar ekoloji və ya trofik qruplara bölünlər.

Göbəlkələr meşa ekosistemlərinin mühüm eukariot həlqəsi kimi hazır üzvi maddeklärə qidalınırlar. Papaqlı göbəlkələrin böyük əksariyyətinin hayat tarzları meşələrlə sıx bağlı olub, ağacların gövdə və kötülərində, bər qismi işa meşa döşənəyi və torpağında yayılırlar [1, s. 20; 3, s. 32; 8, s. 15]. Onlar fitosenozların aparıcı populyasiya əmələ gətirən strukturları olaraq meşa ekosistemlərinin həyat fəaliyyətində əhəmiyyətli rol oynayır, bitki qalıqlarının minerallaşması prosesində faal iştirak edərək. Meşələrin böyüyüşünə və mahsuldarlıqlına birbaşa təsir göstərirler [3, s. 20]. Yaşadıqları mühit və substrat seçimindən asaslanan trofik əlaqələr göbəlkələrin ekoloji qruplarını müəyyən edir. Bu əsasən göbəlkələr ələmində rəqabətdən "qazaraq", digər qrup orqanizmlər üçün əlçatmaz olan spesifik ekoloji yer tutmaq kimi qiymətləndirilir.

Papaqlı göbəlkələrin ekoloji qrupları mühitindən bir sənə faktorlarından temperaturdan, nömlilikdən, işqudan, torpağın tipindən və s. asılıdır. Göbəlkələr təbii və sənə biosenzozlarda – meşədə, cöldə, çəmənlilikdə və müxtəlif substratlarda – torpaqda, döşənəkdə və peyində yayılmışlar. Substrat papaqlı göbəlkələrin inkişafında əsas faktorlardan biridir. Çünkü, heterotrof orqanizmlər özüne lazımdır qidanı substratdan alırlar. Substrat növündən asılı olaraq göbəlkələri ekolo-trofik qruplara böylərlər. L.Q.Burova [7, s. 26-27] belə hesab edir ki, göbəlkələr yaşadıqları mühitdən və qidalanma xüsusiyyətlə-

rindən asılı olaraq onların müxtəlif ekoloji-trofik və topik (substrat) qruplarına ayrılmaması əsas şərtlərdən biridir. Belə ki, heterotrof blokun uyğunlaşmış iki funksional qrupu olan ali bazidiomisetlər öz trofik və topik üstünlüklerine görə bir-birindən fərqlənilirlər. Çünkü bu qruplar yayıldığı ərazilərdə substratın dağılımına surətinə müxtəlif formada təsir göstərirler.

Mikoloqlara görə [8, s. 12-13] bitmə yeri nəzərə alınmadan müəyyən növ substrata uyğunlaşmış və müxtəlif bitkilərlə simbiotik əlaqədə olan göbəlkələrin ekoloji qruplarını trofik adlandırmışq daha düzgün olardı. Çünkü göbəlkələrin əksər növlərinin ekologiyası həsləlik tam öyrənilmədiyindən, onların ekoloji qrupları ilə əlaqədar idiyadək dəqiqlik adlandırılmasız mövcud deyildir. Papaqlı göbəlkələrin ekoloji qruplarının müəyyənlaşmasında yaranan çatınlıklar onurla izah etmək olar ki, onların əksər hissəsi qidalanma tipinə görə obliqat deyillər və ya tipik olmayan müxtəlif ekoloji şəraitdə saxlanıdında meyyəcisi əmələ gətirə bilirlər. Masalan, həddindən artıq rütubəti yerlərdə bitən mikorizəmələğətirən göbəlkələrin *Paxillus involutus* və s. növlərinin meyyəcisi simillərin köküllərin, yuxulmuş və ya qırılmış ağacların toplantıları üzərində rast gəldiindən görünüşü görə ağaclarda yayılan göbəlkələrə aid edilə bilər. Lakin bununla belə canlı ağacların kökləri ilə göbəlkələrin mitseliləri arasında əlaqələr itmişdiyindən onlar trofik (qidalanma tipinə görə) olaraq mikorizəmələğətirən göbəlkələrə aid edilirlər. Ancaq topik (bitmə yeri) görə olaraq ağaclarda maskunlaşanları – ksilotroflara aid edilirlər.

I.V.Zmitrovic və digər [10, s. 175] müəlliflərin fikrincə qruplarda göbəlkələrin yayılmasını müəyyən edən başlıca amil substratlardır. Belə ki, heterotrof orqanizmlər bitkilər kimi öz həyat və fəaliyyətlərində ekotopun xüsusiyyətindən asılı olaraq, onlara mühitin ekoloji parametrləri (rütubət və temperatur) daha çox dolaylılığını təsir göstərirlər. Bu faktlara münasibətdə göbəlkələr 3 əsas qrupa – biotroflara, saprotroflara və simbiotroflara ayırlmışlar [13, s. 400].

Ksilotrof göbəlkələrin növ tərkibi müxtəlif ekoloji amillərdən – substratdan (müxtəlif ağac cinsləri), oduncağın fiziki-kimyavi xüsusiyyətlərindən, parçalanma fazalarından, nömliyindən, bir sənəd mühitindən bir sənə abio-biotik faktorlarından asılıdır. Oduncaq ksilotroflar üçün təkə qida mənbəyi deyil, həmçinin yaşayış mühiti olub, onların ağac bitkiləri ilə six əlaqələrinin genezisini müəyyən edir [6, s. 55; 11, s. 13]. L.Q.Burova [7, s. 185] görə ksilotrofların qruplarında müəyyən say və biokütləyə malik olmaları onların mitselilərinin mühitin dəyişikliyinə dağın məruz qalmalarıdır. Şahbur rayonundakı ksilotroflara əsasən 6 aparıcı fasilənin – *Psathyrellaceae* Vilgals, *Moncalvo & Redhead*, *Polyporaceae Fr.ex Corda*, *Pluteaceae Kotl. & Pouzar*, *Pleurotaceae Kuhner*, *Strophariaceae Singer et AH Sm.* və *Mycenaceae Overeem* nümayəndələrindən rast gəlinir. Buna əsasən enliyarpaqlı meşələrdə yayılıraq pald, vələs, görür və s. ağac cinslərinin oduncaqları üzərində inkişaf edərək müxtəlif çürütmələr əmələ gətirir və meşa təsərrüfatına böyük ziyān vururlar.

Tədqiqat nəticəsində ərazidən aşkar edilən ksilotrofların sayı 22 növ olub, aqarikoidlərin *Volvariella Spieg.*, *Pleurotus (Fr.) P.Kumm.*, *Hypholoma (Fr.) P.Kumm.*, *Pholiota (Fr.) P.Kumm.*, *Xeromphalina Kuehner & Maire*, *Mycena (Pers.) Roussel*, *Schizophyllum Armillaria (Fr.) Stauda*, *Tuberaria (G.Sm.) Gillet*, *Psathyrella (Fr.) Quel*, *Coprinellus P.Karst.*, *Flammulina P.Karst.*, *Lentinus Fr.* və *Polyporus Fr.* cinslərinin əhatə edir. Meşələrlərdə ksilotrofların növmüxtəlifliyinin zənginliyi hamisə sahənin sanitər vəziyyəti və eləcə də antropogen təsirin obyektiv göstəricilərindən sayılır.

Ksilotrofların növ tərkibi tədqiqat aparılan ərazisinin mikrobiosasında substratın parçalanma dərəcəsinə görə xüsusişə fərqlənilirlər. Bu əlamətlər əsas götürülürək onlar 3 qrupa bölünmüdüdür.

1. Öz formasını saxlayan, nisbətən az parçalanmış iri və bütöv ksilotrofların növ tərkibi tədqiqat aparılan ərazinin mikobiotasında substratın oduncaq yiğinları üzərində inkişaf edənlər.

2. Güclü dərəcədə parçalanmış oduncaq (odun yiğimi hələ öz formasını saxlayır) üzərində inkişaf edənlər.

3. Torpağa batmış və ya basdırılmış oduncaq və ağaç kökləri üzərində inkişaf edənlər.

Formasını itirməmiş oduncaq üzərində inkişaf edənlərə çox az *Pleurotus* (Fr.) P.Kumm., *Hypholoma* (Fr.) P.Kumm., *Xeromphalina* Kuehner & Maire, *Mycena* (Pers.) Roussel, *Armillaria* (Fr.) Staude, *Lentinus* Fr., *Psathyrella* (Fr.) Quel, *Pholiota* (Fr.) P.Kumm. cinslərinə daxil olan növlər addır. Bu cinslərin növləri çox güclü dərəcədə parçalanmış substratlar üzərində rast gəlinməmişdir.

Bununla belə parçalanan oduncaq üzərində inkişaf edən ksilotrof göbələklər üçün substratın o qədər də əhəmiyyəti yoxdur. Onlara həm bütöv oduncaq yiğimləri üzərində, həm də döşənəkdə rast gəlinir. Lakin rast gəlmə tezliyi artırılmış oduncaq üzərində daha yüksək olduğundan onları bu qrupa aid etmək olar. Bu qrup növ sayının zənginliyinə görə nisbətən böyük olub. *Volvariella* Spieg., *Schizophyllum* Fr., *Hygrophorus* Fr., *Mycena* (Pers.) Roussel, *Psathyrella* (Fr.) Quel, *Polyporus* Fr., *Pholiota* (Fr.) P.Kumm., *Coprinellus* P.Karst və s. cinslərinin nümayəndələrindən ibarətdir.

Üçüncü qrupa aid olan göbələklər torpağa batmış və ya basdırılmış oduncaq və ağaç kökləri üzərində inkişaf edirlər. Bu göbələklər oduncaq qalıqlarını birbaşa döşənək elementlərinə dək parçalaşdıraraq, həmçinin öz miseliklərini torpağın humus satının yayırlar. Trofik uyğunlaşmalarına görə demək olar ki, onlar ksilotroflarla döşənək və humus saprotroflarla mənsəbəldür. Bunlar *Coprinellus* P.Karst (*C.micaceus* (Bull.) Vilgalys), *Hygrophorus* Fr., (*H.nitidus* Berk.S.M.A.Curtis.) cinslərinin növləridir.

Ədəbiyyat məlumatlarında [3, s. 54] qeyd edildiyi kimi ksilotrofların çoxu qida-landırıcı mühitə münasibəti polifit olduğunu üçün müxtəlif ağaç və kol cinslərində yayılmaqla öz areallarını genişləndirir bilirlər. Belə ki, müxtər respublikanın hər yerində rast gəlinən adı asılıqla (*Pleurotus ostreatus* (Jacq.) P.Kumm palid, görüs, akasiya, ağaçqayın, şam və s. ağacların qurumus gövdə və kötülüklerində rast gəlmək mümkündür. Onlar canlı gövdələrdə yayılmaqla odunaçığın açıq-sarı çürüməsini əmələ getirirlər. Payız kötükcasına (*Armillaria mellea* (Vahl.) P.Kumm) isə aşağı dağlıqdan başlayaraq yüksək dağlıq qurşağına kimi müxtəlif orazılarda rast gəlinir. Payızın ikinci yarısından çox vaxt saprotrof kimi rast gəlinən bu göbələk 200-dən çox ağaç və kol bitkisinin ziyanvericisi hesab olunur. Köhnə kötük və ya yera yixilmiş gövdələrdə inkişaf edən payız kötükcasının rizomorfları yaxında bitən sağlam ağaclarla yoluşduquda onların kök çürüməsini töredə bilir.

Bəsləliklə, aparılan tədqiqatlar nəticəsində Naxçıvan MR-in Şahbuz rayonunda 22 ksilotrof göbələyin 15 cinsdə *Lycoperdon* Pers. (1), *Volvariella* Spieg. (1), *Pleurotus* (Fr.) P.Kumm. (2), *Hypholoma* (Fr.) P.Kumm. (1), *Pholiota* (Fr.) P.Kumm. (1), *Xeromphalina* (1), *Mycena* (Pers.) Roussel (1), *Schizophyllum* Fr. (1), *Armillaria* (Fr.) Staude (1), *Tubaria* (G.Sm.) Gillet (1), *Psathyrella* (Fr.) Quel. (3), *Coprinellus* P.Karst.(2), *Flammulina* P.Karst. (1), *Lentinus* Fr. (2), *Polyporus* Fr. (3) toplandığı müəyyənəlsərlərlərlərmişdir [5, s. 5]. Toplanılmış ksilotroflar arasında yeməli növlərlər yanşı zəhərli növlər da geniş yayılmışdır. Belə ki, yeməli olan adı asılıqla (*Pleurotus ostreatus* (Jacq.) P.Kumm), qış kötükcası (*Flammulina velutipes* (Curtis.) Singer), yeməli olmayan pulcuqlu foliotu (*Polyporus. squamosus* (Huds.) Fr.), zəhərli hesab edilən kükürdü yalançı kötükçə (*Hypholoma fasciculare* (Huds.) P.Kumm) və başqa ksilotroflar ağaclarla bu və ya

digər çürütülər əmələ gətirirlər [3, s. 17]. Bu növlər fakultativ parazit göbələklərə aid edilir. Meşəliklərdə ksilotrofların növmüxtəlifliyinin zənginliyi həmin sahənin sanitər vəziyyəti və eləcə də antropogen təsirin obyektiv göstəricilərindən sayılır.

ƏDƏBİYYAT

1. Sadıqov A.S. Yalama meşələrinin aqarikal göbələkləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 1997, № 1-6. s. 19-22.
2. Sadıqov A.S. Azərbaycanın aqarikal ksilotrof göbələkləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2001, № 4-6, s. 15-19.
3. Sadıqov A.S. Azərbaycanın yeməli və zəhərli göbələkləri. Bakı: Elm, 2007, 124 s.
4. Seyidova H.S. Şahbuz rayonunda yayılan papaqlı göbələklərin ekoloji qrupları // AMEA Naxçıvan Bölümünün Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, № 4, s. 100-106.
5. Seyidova H.S. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılan papaqlı göbələklər. Biol. üzrə fəl. dok. ... diss. avtoref. Bakı, 2011, 24 s.
6. Bonдарев А.С. Троповые грибы Европейской части СССР и Кавказа. Москва, 1953, 1006 с.
7. Бурова Л.Г. Экология грибов макромицетов. Москва: Наука, 1986, 222 с.
8. Бурова Л.Г. Загадочный мир грибов. Москва: Наука, 1991, 97 с.
9. Воронина Е.Ю. Симбиотрофные макромицеты и эктомикоризы основных пород в сложных ельниках на территории лесного массива Звенигородской биологической станции // Микология и фитопатология, 2004, т. 38, № 3. с. 10-18.
10. Змитрович И.В., Малышева Е.Ф., Малышева В.Ф. Некоторые термины и понятия микрогоеографии: критический обзор // Вестник экологии, лесоведения и ландшафтования, 2003, вып. 4, с. 173-188.
11. Мухин В.А. Биота ксилотрофных базидиомицетов Западно-Сибирской равнины. Екатеринбург: Наука, 1993, 479 с.
12. Мухутдинов О.И., Переведенцева Л.Г. Трофическая структура агариконидных базидиомицетов заповедника «Вишерский» Пермского края // Вестник Оренбургского государственного университета, 2010, № 6 (112), с. 12-15.
13. Cooke W.B. The ecology of the fungi // Botanical rev. 1958, v. 24, № 6, p. 341-429.

Гамida Сейидова

КСИЛОТРОФНЫЕ ГРИБЫ, РАСПРОСТРАНЕННЫЕ В ШАХБУЗСКОМ РАЙОНЕ НАХЧЫВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ

Видовой состав ксилотрофных грибов зависит от разных экологических факторов – субстрата (разные древесные породы), физико-химических свойств древесины, faz, разложений, влажности, иными словами, от ряда абио-биотических факторов среди. На территории Шахбузского района встречаются ксилотрофные представители 6 видущих семейств – *Psathyrellaceae* Vilgalys, Moncalvo & Redhead, *Polyporaceae* Fr. ex Corda, *Pluteaceae* Kotl. & Pouzar, *Pleurotaceae* Kuhner, *Strophariaceae* Singer et A.H.Sm. and *Mycenaceae* Overeem. В ходе исследовательских работ обнаружено 22 вида ксилотрофных грибов, относящихся к родам *Volvariella* Spieg., *Pleurotus* (Fr.) P.Kumm., *Hypholoma* (Fr.) P.Kumm., *Pholiota* (Fr.) P.Kumm., *Xeromphalina* Kuehner & Maire, *Mycena* (Pers.) Roussel, *Schizophyllum*,

Armillaria (Fr.) Staude, *Tubaria* (G.Sm.) Gillet, *Psathyrella* (Fr.) Quel, *Coprinellus* P.Karst., *Flammulina* P.Karst., *Lentinus* Fr. and *Polyporus* Fr. Они в основном распространяясь в широколиственных лесах, развиваются на древесинах дуба, ясеня и других древесных пород, и порождают разные разложения.

Ключевые слова: ксилотрофные грибы, семейство, род, вид, экологические группы, лесная экосистема.

Hamida Seyidova

XYLOTROPH MUSHROOMS COMMON IN THE SHAHBUZ DISTRICT OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The species composition of xylotroph mushrooms depends on various ecological factors – substrate (different wood species), physical and chemical properties of wood, phases of decomposition, humidity, in other words, from a number of abiotic-biotic factors of the environment. The leading families of xylotroph representatives have been 6 in the territory of the Shahbuz district: *Psathyrellaceae* Vilgalys, Moncalvo & Redhead, *Polyporaceae* Fr. ex Corda, *Pluteaceae* Kotl. & Pouzar, *Pleurotaceae* Kuhner, *Strophariaceae* Singer et A.H.Sm. and *Mycenaceae* Overeem. In the course of research, 22 species of xylotroph mushrooms belonging to genus – *Volvariella* Speg, *Pleurotus* (Fr.) P.Kumm., *Hypoloma* (Fr.) P.Kumm., *Pholiota* (Fr.) P.Kumm., *Xeromphalina* Kuehner & Maire, *Mycena* (Pers.) Roussel, *Schizophyllum*, *Armillaria* (Fr.) Staude, *Tubaria* (G.Sm.) Gillet, *Psathyrella* (Fr.) Quel, *Coprinellus* P.Karst., *Flammulina* P.Karst., *Lentinus* Fr. and *Polyporus* Fr. have been investigated. They are mainly spreading in broad-leaved forests, on oak, ash-tree and other tree species, and generate different decompositions.

Keywords: *xylotroph mushrooms, family, genus, species, ecological groups, forest ecosystem, wood.*

(AMEA-nın müxbir üzvü Tofiq Məmmədov tərafindən təqdim edilmişdir)